



Grant Thornton

An instinct for growth™

Grant Thornton Azerbaijan
Damirchi Tower
22nd floor
37 Khojali Avenue
Baku, Azerbaijan

T +994 12 4047537
+994 12 4047538
F. +994 12 4047543
E info@az.gt.com
www.granthornton.az

MÜSTƏQIL AUDITORLARIN HESABATI Qoldenpey ASC

Maliyyə hesabatlarının auditi üzrə hesabat

Rəy

Biz "Qoldenpey" ("Qrup") 31 dekabr 2017-ci il tarixinə təqdim edilən konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatları, həmin tarixdə başa çatmış il üzrə konsolidasiya edilmiş məcmu gəlir hesabatı, konsolidasiya edilmiş kapitalda dəyişikliklər və konsolidasiya edilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesablardan, eləcə də, əsas mühasibat prinsiplərinin icmalı da daxil olmaqla, konsolidasiya edilmiş maliyyə hesabatlarına qeydlərdən ibarət olan maliyyə hesabatlarının auditini aparmışıq.

Bizim fikrimizcə, konsolidasiya edilmiş maliyyə hesabatları 31 dekabr 2017-ci il tarixinə Qrupun konsolidasiya edilmiş maliyyə vəziyyətini və həmin tarixdə başa çatan il üzrə konsolidasiya edilmiş maliyyə nəticələrini və konsolidasiya edilmiş pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BMHS) uyğun olaraq düzgün və ədalətli şəkildə əks etdirir.

Rəy üçün əsas

Biz audit yoxlamasını Beynəlxalq Audit Standartları əsasında aparmışıq. Bu standartlar çərçivəsində nəzərdə tutulan öhdəliklərimiz hesabatımızın Maliyyə Hesabatları üzrə Auditorların Öhdəlikləri bölməsində əks olunmuşdur. Biz Peşəkar Mühasiblərin Etika Məcəlləsi üzrə Beynəlxalq Etika Standartları Şurasının (IESBA) prinsiplərinə uyğun olaraq Qrupdan ayrıyıq və digər etika öhdəliklərimizi bu tələblər və IESBA Kodeksi əsasında həyata keçirmişik. Biz rəyimizin əsasını təşkil edən yetərli və müvafiq audit dəlilləri əldə etdiyimizi hesab edirik.

Rəhbərliyin və maliyyə hesabatlarının idarə edilməsi üzrə məsul tərəflərin öhdəlikləri

Rəhbərlik bu maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq hazırlanmasına, obyektiv şəkildə təqdim edilməsinə, eləcə də, hesabatlarının saxtakarlıq və ya səhvlərdən irəli gələn əhəmiyyətli təhriflər olmadan tərtib edilməsi üçün zəruri hesab etdiyi daxili nəzarət sistemində görə məsuliyyət daşıyır.

Konsolidasiya edilmiş maliyyə hesabatları hazırlayarkən rəhbərlik Qrupun fəaliyyətinin fasiləsizliyi prinsipi əsasında işini davam etdirmə potensialını qiymətləndirmək, müvafiq olduqda daimilik prinsipi ilə bağlı məsələləri açıqlamaq və rəhbərlik Qrup ləğv etmək və ya fəaliyyətini dayandırmaq istəyəndək, yaxud bunu etmək üçün real seçimi olmayanadək hesabatlılığın fəaliyyətin fasiləsizliyi prinsipi istifadə etmək üzrə məsuliyyət daşıyır.

İdarəçilik üzrə məsul tərəflər Qrupun maliyyə hesabat vermə prosesinə nəzarət etmə öhdəliyi daşıyır.

Maliyyə hesabatlarının auditi üzrə auditorların öhdəlikləri

Bizim məqsədimiz bütövlükdə maliyyə hesabatlarında saxtakarlıq və ya səhvlərdən dolayı əhəmiyyətli təhriflərin mövcud olmadığına təminat vermək və rəyimizi əks etdirən auditor hesabatı təqdim etməkdir. Təminat olduqca önəmli olsa da, Beynəlxalq Audit Standartlarına uyğun aparılmış audit yoxlamasının hər zaman mövcud olan təhrifləri aşkarlayacağına zəmanət vermir. Təhriflər saxtakarlıq və ya səhvlərdən irəli gələ və bu maliyyə hesabatları əsasında verilmiş iqtisadi qərarlara ciddi təsir göstərə bilər.

Beynəlxalq Audit Standartları əsasında aparılan audit yoxlamasının bir hissəsi kimi biz audit prosesində peşəkar mühakimə və peşəkar skeptisizm prinsipi tətbiq edirik. Biz həmçinin:

- Maliyyə hesabatlarında saxtalaşdırma və ya səhvlərdən irəli gələn ciddi təhrif risklərini aşkarlayır və təhlil edir, bu risklərə cavab verən audit prosedurları hazırlayır və icra edir və rəyimiz üçün əsas təşkil edəcək kafi və müvafiq dəlil toplayırıq. Saxtakarlıqdan irəli gələn ciddi təhrifləri aşkarlamama riski səhvlərdən qaynaqlanan riskdən daha yüksəkdir, belə ki saxtakarlıq əlbir olma, saxtalaşdırma, məqsədli buraxma, təhrif və ya daxili nəzarətin yetərsizliyi kimi hallarla əlaqəli olur.
- Mövcud şərtlərdə müvafiq olacaq, lakin Qrupun daxili nəzarətinin səmərəliliyi ilə bağlı rəy bildirmək məqsədi daşımayan audit prosedurları hazırlamaq üçün auditə müvafiq daxili nəzarət haqqında anlayış əldə edirik.
- İstifadə olunan uçot siyasətlərinin, uçot smetalarının və rəhbərlik tərəfindən açıqlanan əlaqədar məlumatların müvafiqliyini təhlil edirik.
- Rəhbərliyin uçotun davamlılıq prinsipindən istifadəsinin müvafiqliyinə və Qrupun fəaliyyətin fasiləsizliyi prinsipini davam etdirmə imkanına dair ciddi şübhələr yarada biləcək hadisə və ya şərtlərlə əlaqədar ciddi qeyri-müəyyənliyin olub olmaması ilə bağlı əldə edilmiş dəlillər əsasında yekun rəy bildiririk. Bizim yekun rəyimizdə ciddi qeyri-müəyyənlik mövcuddur deyilsə, auditor hesabatımızda konsolidasiya edilmiş maliyyə hesabatlarında əlaqədar məlumatlara diqqət çəkməyimiz, yaxud da bu cür məlumatlar müvafiq olmazsa, rəyimizi dəyişdirməyimiz tələb olunur. Bizim yekun rəylərimiz auditor hesabatımızın hazırlanma tarixinədək əldə edilmiş audit dəlillərinə əsaslanır. Bununla belə, gələcək hadisə və şərtlər Qrupun işində fəaliyyətin fasiləsizliyi prinsipini poza bilər.
- Konsolidasiya edilmiş maliyyə hesabatlarının, o cümlədən açıqlanan məlumatların ümumi təqdimatı, strukturu və məzmunu, həmçinin hesabatların obyektiv təqdimatının əsasını təşkil edən başlıca əqd və hadisələri əks etdirib etdirmədiyini təhlil edirik.

Biz auditin və mühüm audit tapıntılarının, o cümlədən audit yoxlaması zamanı daxili nəzarətdə aşkarladığımız mühüm çatışmazlıqların nəzərdə tutulan əhatə dairəsi və zamanlaması ilə bağlı idarəetmə üzrə məsul tərəflərlə əlaqədə oluruq.




Grant Thornton
14 Sentyabr 2018-ci il

Bakı, Azərbaycan Respublikası

“Qoldenpey” ASC
Konsolidasiya edilmiş maliyyə hesabatları

Konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabat
31 dekabr 2017-ci il tarixində başa çatmış il üzrə

	Qeydlər	2017 AZN	2016 AZN
AKTİVLƏR			
Uzunmüddətli aktivlər			
Torpaq, tikili və avadanlıq	5	36,106	24,314
Qeyri-maddi aktivlər	6	937,287	756,865
Təxirə salınmış vergi aktivləri	17	106,640	106,640
		1,080,033	887,819
Cari aktivlər			
Mal-material ehtiyatları		1,362	2,874
Ticarət və digər debitor borcları	8	338,867	307,357
Pul vəsaitləri və onların ekvivalentləri	9	28,469	84,119
		368,698	394,350
Cəmi aktivlər		1,448,731	1,282,169
ÖHDƏLİKLƏR VƏ KAPİTAL			
KAPİTAL:			
Nizamnamə kapitalı	10	571,000	571,000
Əlavə ödənilmiş kapital		5,152	5,152
Yığılmış zərər		(330,650)	(530,535)
CƏMİ KAPİTAL		245,502	45,617
ÖHDƏLİKLƏRİ			
Uzunmüddətli öhdəliklər			
Borclar	11	-	121,444
Qısamüddətli öhdəliklər			
Borclar	11	351,659	161,926
Ticarət və digər kreditor borcları	12	851,570	953,182
CƏMİ ÖHDƏLİKLƏR		1,203,229	1,115,108
CƏMİ ÖHDƏLİKLƏR VƏ KAPİTAL		1,448,731	1,282,169

31 dekabr 2017-ci il tarixində başa çatan il üzrə hazırkı konsolidasiya edilmiş maliyyə hesabatları (o cümlədən, müqayisəli rəqəmlər) Direktor tərəfindən 14 Sentyabr 2018-ci il tarixində təsdiq edilmiş və imzalanmışdır:


 Nərinə Mehdiyeva
 (Baş İcraçı Direktor)




 Elçin Həsənov
 (Maliyyə Direktoru)

1-22-ci qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsidir.

Qoldenpey ASC
Konsolidasiya edilmiş maliyyə hesabatları

Konsolidasiya edilmiş məcmu gəlir haqqında hesabat
31 dekabr 2017-ci il tarixində başa çatmış il üzrə

	Qeydlər	2017 AZN	2016 AZN
Gəlirlər	13	2,451,337	1,962,115
Xidmətlərin maya dəyəri	14	(1,275,796)	(1,057,302)
Ümumi mənfəət		1,175,541	904,813
İnzibati xərclər	15	(964,915)	(844,405)
Əməliyyat gəliri		210,626	60,408
Maliyyə xərcləri	16	(11,566)	(19,679)
Məzənnə fərqi yaranan (zərər)/gəlir		825	(161)
Mənfəət vergisindən əvvəlki gəlir		199,885	40,568
Mənfəət vergisi xərci	17	-	-
İl üzrə mənfəət		199,885	40,568
İl üzrə digər məcmu gəlir		-	-
İl üzrə cəmi məcmu mənfəət		199,885	40,568

1-22-ci qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsidir.

Qoldenpey ASC
Konsolidasiya edilmiş maliyyə hesabatları

Konsolidasiya edilmiş kapitalda dəyişikliklər haqqında hesabat
31 dekabr 2017-ci il tarixində başa çatmış il üzrə

	Nizamnamə kapitalı AZN	Əlavə ödənilmiş kapital AZN	Yığılmış zərər AZN	Cəmi AZN
1 yanvar 2016-ci il tarixinə qalıq	571,000	5,152	(571,103)	5,049
İl üzrə mənfəət	-	-	40,568	40,568
31 dekabr 2016-ci il tarixinə qalıq	571,000	5,152	(530,535)	45,617
İl üzrə mənfəət	-	-	199,885	199,885
31 dekabr 2017-ci il tarixinə qalıq	571,000	5,152	(330,650)	245,502

1-21-ci qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsidir.

Qoldenpey ASC
Konsolidasiya edilmiş maliyyə hesabatları

Konsolidasiya edilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesabat
31 dekabr 2017-ci il tarixində başa çatmış il üzrə

	Qeydlər	2017 AZN	2016 AZN
ƏMƏLİYYAT FƏALİYYƏTLƏRİNDƏN YARANAN PUL VƏSAİTLƏRİ:			
Mənfəət vergisindən əvvəlki zərər		199,885	40,568
<i>Düzəlişlər:</i>			
Torpaq, tikili və avadanlığın köhnəlməsi	5	7,748	4,453
Qeyri-maddi aktivlərin amortizasiyası	6	3,767	4,186
<i>Dövrüyyə kapitalında dəyişikliklərdən əvvəl əməliyyat üzrə pul vəsaitlərin hərəkəti</i>			
Mal-material ehtiyatlarında artım		1,512	1,709
Ticarət və digər debitor borclarda azalma		(31,510)	60,698
Ticarət və digər kreditor borclarda (azalma)/ artım		(101,612)	254,161
Əməliyyat fəaliyyətindən daxil olan xalis pul vəsaitləri		79,790	365,775
İNVESTİSIYA FƏALİYYƏTLƏRİNDƏN YARANAN PUL VƏSAİTLƏRİ			
Əsas vəsaitlərin alınması	5	(19,540)	-
Qeyri maddi aktivlərin alınması	6	(184,189)	(169,890)
İnvestisiya fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitləri		(203,729)	(169,890)
MALİYYƏ FƏALİYYƏTLƏRİNDƏN YARANAN PUL VƏSAİTLƏRİ			
Borc öhdəliklərindən yaranan gəlirlər		68,289	(116,630)
Maliyyə fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitləri		68,289	(116,630)
Pul və pul vəsaitlərində xalis (azalma)/ artma		(55,650)	79,255
Pul və pul vəsaitləri, ilin əvvəlinə	9	84,119	4,864
Pul və pul vəsaitləri, ilin sonuna	9	28,469	84,119

1-22-ci qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsidir.